

Qarabağ uğrunda Vətən müharibəsində qazanılmış tarixi zəfərdə informasiya cəbhəsində aparılan gərgin və inadlı mübarizənin də önəmli rol oynaması müxtəlif səviyyələrdə keçirilən media məclislərində qələbəni təmin edən amillər sırasında məmnunluqla vurğulanır. Medianın İnkişafı Agentliyinin Milli Mətbuat Günü münasibətilə iyulun 22-də Qələbə zirvəsi Şuşada təşkil etdiyi “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumda da Azərbaycan jurnalistlərinin torpaqlarımızın işğaldan azad edilməsinə layiqli dəstəyi informasiya cəbhəsinin milli maraqları qorumasının çağdaş örnəyi kimi dəyərləndirildi. Beynəlxalq media məclisi iştirakçılarının forum və onun müzakirə etdiyi məsələlərlə bağlı mülahizələrini oxucularımıza təqdim edirik.

Mixail Qusman, Rusiyanın TASS informasiya Agentliyinin baş direktorunun birinci müavini:

– Medianın İnkişafı Agentliyi tərəfindən və Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycanda təşkil edilmiş Beynəlxalq Media Forumun keçirilməsi çox mühüm hadisə idr. Əlbəttə, çox önəmli idi ki, bu tədbir işğaldan azad edilmiş Şuşada – böyük tarixi ənənələr şəhərində, Azərbaycanın mədəniyyət paytaxtında keçirildi. Məclisdə Azərbaycanın demək olar ki, bütün media resurslarının liderləri, görkəmli jurnalistlər, peşəkarlar toplaşmışdı. Biz hamımız– forumun iştirakçıları və beynəlxalq qonaqları medianın inkişafı, onun müasir Azərbaycanda və dünya media məkanında rolu, yeri barədə ətraflı söhbətlər, müzakirələr apardıq.

Azərbaycan Prezidenti İlham Əliyevin Forumu göndərdiyi jurnalistlərə müraciətdə səslənən xeyir-duasını, müasir Azərbaycan jurnalistikasının cəmiyyətin, ölkənin həyatında yeri və rolu barədə sözlərini eşitmək bizim üçün çox sevindirici və önəmli oldu. Mübaligəsiz deyə bilərəm ki, bu təbrik bizi daha fəal müzakirələrə, ciddi və səmərəli ideyalar axtarışına ruhlandırırdı. Panel diskussiyalarında jurnalistlərin yaşadıkları böyük ölkənin səviyyəsinə necə layiq olmaq, Azərbaycanda baş verən fəsiləsiz müsbət proseslərin kütləvi informasiya vasitələrində layiqli yer tutması, bütün cəmiyyətə açıq və çox ayənı şəkildə çatdırılması üçün nə etmək lazım olması barədə ətraflı, açıq, prinsipial söhbət aparıldı.

44 günlük müharibə zamanı Azərbaycanın beynəlxalq aləmdə, xüsusilə də mediada ədalətsizliklə üzləşdi və Prezident İlham Əliyev bu mənəvləri müdrik bir qətiyyətlə aşaraq Qarabağ savaşı ilə bağlı həqiqətləri beynəlxalq aləmə çatdırmağa nail oldu. Azərbaycan hər b meydanında və informasiya cəbhəsində mütləq qələbə çaldı. Şuşa uğrunda döyüşlər isə çağdaş qəhrəmanlıq nümunəsi idi və müharibənin taleyini həll edən son qələbə akkordu oldu.

Şuşa müqəddəs torpaqdır. Çünki şəhidlərin qanı töküldüyü doğma torpaq müqəddəsləşir. Şuşanın azad olunması uğrunda vuruşan şəhidlərin və qazilərin misilsiz hünəri haqqsever insanların əbədi minnətdarlığına layiqdir. Müharibənin ədalətli olduğunu heç də hər kəs anlamırdı. Qarabağın Azərbaycan torpağı olmasını hər kəs anlamalıdır. Məncə, tarixlə maraqlanan hər kəs, beynəlxalq hüquqa hörmət edən hər kəs bunu başa düşür. Bu gün və əbədi olaraq Şuşa və Qarabağ Azərbaycanındır və bu həqiqət də dünya ictimaiyyətinə sonadək çatdırılmalıdır. Bu, media forumunun da qarşısında duran vəzifələrindən biri oldu.

Forumda dünyada yaranan yeni reallıqların ilk olaraq kütləvi informasiya vasitələrinə təsir etməsi geniş müzakirə edildi. Mən panel iclasında bildirdim ki, hazırda rəqəmsal informasiya vasitələrindən əldə olunan gəlirlər ənənəvi medianı üstələyir. Müasir dövrdə insanların 60 faizi xəbərləri sırf internet vasitəsilə oxuyurlar. Sosial şəbəkələrdə anonimlik və bəzi məsuliyyətsiz davranışlar bəzən ciddi fəsadlara səbəb olur. Hazırda media sahəsində çoxsaylı feyk xəbərlərlə üzləşilir. Azərbaycan da dezinformasiya hücumlarına məruz qalan ölkə kimi bununla mübarizə aparır. Bu müharibədə ən böyük silah isə dəqiq, yoxlanılmış məlumatlardır.

Forumda iştirak edən xarici media qurumlarının rəhbərləri və tanınmış ekspertlər yerli media təmsilçilərinin çıxışlarını yüksək dəyərləndirərək əmin oldular ki, bu gün Azərbaycan mediası qlobal trendləri və çağdaş çağırışları yüksək səviyyədə cavablandırmağa qadirdir. Mən də ürəkdan sevinirəm ki, həmvətənim olan jurnalistlər xalqı milli maraqlar ətrafında birliyə məharətlə, inamla səsləyir, Azərbaycanı dünyada sivil ölkə kimi tanıdırlar.

Rəhbərliyində təmsil olunduğum TASS-ın sıx əməkdaşlıq etdiyi AZƏRTAC bu gün beynəlxalq media məkanında etibarlı informasiya mənbəyi kimi tanınır. AZƏRTAC-ın nüfuzlu beynəlxalq media qurumlarına uğurla sədrlik edir və həmin təşkilatların fəaliyyətinə yeni cəhətlər gətirir. Azərbaycanda azad medianın fəaliyyəti və inkişafı üçün hər cür şərait yaradılmışdır. Mən hər zaman Azərbaycanda azad medianın olduğunu xüsusi vurğulamışam. Şuşada keçirilən Beynəlxalq Media Forum bir daha təsdiq etdi ki, Azərbaycanda azad media mövcuddur.

Tezliklə Azərbaycan jurnalistikası 150 illik yubileyini qeyd edəcək və mən həqiqətən ümid edirəm ki, o vaxta qədər Beynəlxalq Media Forumu qlobal səviyyəyə çatacaq. Arzu edərdim ki, 2025-ci ildə Şuşada belə bir qlobal media məclisi– Forum keçirilsin.

Elçin Mirzəbəyli, “Xalq Cəbhəsi” baş redaktoru, Əməkdar jurnalist, siyasi ekspert:

– Tarixdə ilk dəfə mədəniyyətimizin və qüdrumumuzun paytaxtı Şuşada keçirilən Milli Mətbuat Günü və təbii ki, Beynəlxalq Media Forumu əlamətdar hadisə kimi yaddaşlara həkk olunacaq və unudulmayacaq.

Həm iyulun 21-də Bakıda keçirilən “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” adlı konfrans, həm də Şuşada keçirilən “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu bütün məqamlar nəzərə alınmaqla, yüksək peşəkarlıqla təşkil edilmişdi və bu səbəbdən təşkilatçılara təşəkkürümü çatdırmağı özümə borc bilirəm.

Şuşa Forumu Azərbaycanı beynəlxalq informasiya məkanına azad media ölkəsi kimi təqdim etdi



Şuşada keçirilən Beynəlxalq Forumla gəldikdə isə, düşünürəm ki, sözügedən tədbiri Azərbaycanda media sahəsində həyata keçirilən islahatların növbəti, həm də daha dinamik mərhələsinin başlanıldığını elan edən mesaj kimi yanaşmaq daha doğru olardı. Bu məqam Prezident İlham Əliyevin Milli Mətbuat Günü ilə bağlı media nümayəndələrinə ünvanladığı müraciətdə özünü daha qabarıq büruzə verir. Cənab Prezident müraciətində öncə son illər həyata keçirilmiş islahatların media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının

yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfəi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşdığını, bu sahədə nəzərəcarpacaq irəliləyiş əldə edildiyini vurğulamışdır.

Dövlət daşcısı daha sonra qeyd etmişdir ki, “vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsiplilik nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar”. Qarşıya qoyulan hədəf kifayət qədər aydındır və media sahəsindəki islahatların yeni, Şuşadan başlayan mərhələsində bu hədəflərə doğru forma ilə məzmunun vəhdət təşkil etdiyi bir yol xəritəsi ilə hərəkət ediləcəyinə zərre qədər də şübhəm yoxdur.

Hesab edirəm ki, Şuşada keçirilən Beynəlxalq Media Forumu

Azərbaycan mediasında həyata keçirilən dərinləşdirilmiş islahatların növbəti mərhələsinin anonsudur və Azərbaycan mediası qlobal çağırışlara cavab verə bilən müasir, çevik media resursuna çevrilmək mərhələsinə qədəm qoyur. Mediada həyata keçirilən islahatlar isə köhnənin yeniyə transformasiyası deyil, reformasiyadır. Bu baxımdan, Beynəlxalq Media Forumunun Azərbaycanda media sahəsində həyata keçirilən islahatların mahiyyətini və hədəflərini əks etdirdiyini düşünürəm. İslahatların əsas hədəfi isə Milli Mətbuatımızın gerçək simasının dünyaya təqdim olunmasıdır.

Tarixi “Əkinçi” ilə başlayan Milli Mətbuatımızın indi bütün müstəvilərdə bar verən vaxtıdır. Əslində, “Şuşa” və “Beynəlxalq Media Forumu” anlayışlarının özü belə media sahəsindəki islahatların mahiyyətini tam şəkildə ifadə edir. Azərbaycan mediası Milli Mətbuatımızın ənənələrinə, mədəniyyətimizə, dəyərlərimizə söykənərək inkişaf etməli və öz tarixi missiyasını beynəlxalq müstəvidə davam etdirməlidir.

Bunun üçün isə yüksək peşəkarlıq, işgüzarlıq, yaradıcılıq potensialı, müasir çağırışlara çevik cavab verə biləcək iti ağıl, vətəndaşlıq məsuliyyəti tələb olunur. Azərbaycan dövlətinin mediaya vahid strategiya üzərindən dəstəyi vicdanlı və məsuliyyətli söz və fikir azadlığının müdafiəsi kimi qəbul olunmalıdır. Hesab edirəm ki, Milli Mətbuatımızın 150-ci ildönümündə və yenə də Şuşada artıq bu istiqamətlərdə əldə etdiyimiz nəticələrdən danışacağıq.

Azər Həsərət, Bayraqdar.info saytının rəhbəri, Əməkdar jurnalist:

– Medianın İnkişafı Agentliyi (MEDIA) 22 İyul – Milli Mətbuat Günü tədbirləri çərçivəsində bu il bir ilkə imza atdı. Qurum məhz həmin gün Azərbaycan mətbuatının 147-ci ildönümünü hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs məkan sayılan Şuşada qeyd etmək qərarına gəldi və bunu ən yüksək səviyyədə icra etdi. Bizə də bu tarix olacaq tədbirədə iştirak etmək qismət

oldu. Prezident İlham Əliyev Şuşaya səfəri təyyarə ilə təşkil etməyi tapşırırmışdı və bunun üçün dünyanın ən bahalı təyyarələrindən biri ayrılmışdı.

İlk dəfə idi ki, mətbuatın bayramını Şuşada qeyd etmək üçün təyyarə ilə Füzuliyə gətdik. Və ardından da avtobuslara minib Zəfər yolu ilə doğma Şuşaya yollandıq. Yol boyu müşahidə imkanlarımız oldu. Rahatlıq və abadlaşdırma işlərinin sürətlə aparılması istər-istəməz diqqət çəkir. Azərbaycan doğrudan da bir qurucu dövlətdir. Ermənistan işğal altında tutduğu 30 il ərzində nəinki bir dam belə tikməmiş, əksinə, olanları da yerlə yeksan etmişdisə, Azərbaycan dövləti bu qədər qısa müddətə sürətli quruculuq işləri aparmaqla torpağın əsl sahibi olduğunu bütün dünyaya göstərir. Yolda dostlarla söhbət edə-edə az sonra gəlib yetişdik Şuşaya.

Şuşada işğalçı Ermənistanın dağıtdığı Realnı məktəbin qalıqları önündəki meydana geniş bir çadır qurulmuşdu. Bizim tədbirimiz burada keçirildi. Hiss olunurdu ki, MEDIA bu tədbirə hazırlığı mümkün yüksək səviyyədə gerçəkləşdirməyi bacarıb.

Tədbirin açılışında Azərbaycan himnini ifa etdik, şəhidlərimizin ruhuna saygı duruşuna keçdik. Ardından da Hikmət Hacıyev Prezident İlham Əliyevin 22 İyul – Milli Mətbuat Günü münasibətilə ünvanladığı təbriki səsləndirdi. İllərdir mediada olan və eyni zamanda bu cür tədbirlərdə dəfələrlə iştirak edən birisi kimi Prezidentin təbrikinə belə bir ortamda dinləmək şəxsən mənə əlavə qürur hissi yaşatdı. Biz məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında keçirilmiş 44 günlük vətən müharibəsində azad edilmiş Şuşada bu təbriki eşidirdik. Qədərincə qürurlandıq və bu əhval foruma ruh yüksəkliyi gətirdi.

Tədbir, gəzintilər, təşkilatçılıq yüksək səviyyədə idi. Buna söz yox. Tədbirdəki müzakirələr, cəlb edilmiş maruzəçilər, müzakirə ortamı da yerində idi, uyğun

idi. Üstəlik də arzu edənlər üçün azad müzakirə və mübahisə ortamı da təmin edilmişdi.

Şuşada keçirilmiş Beynəlxalq Media Forumu yüksək səviyyədə – qüsursuz təşkil edilmişdi. Bunu ona görə demirik ki, biz də dəvət edilmişik, ordan iştirak etmişik. Ona görə deyirik ki, yaxşıya yaxşı deyəcək qədər ürəkliyik. Şuşaya səfərə gəlincə, orada daha öncə də bir neçə dəfə olmuşuq və bu səfər bizim üçün əlavə müqayisə imkanı yaradırdı. Şuşanı əvvəlki səfərlərimizdəki Şuşa ilə müqayisə etdik. Olduqca böyük işlər görüldü və görülməkdədir. Həqiqətən də dövlətimizin bu möhtəşəmliyi bir vətəndaş olaraq bizə ancaq və ancaq qürur yaşadır.

Aqil CAMAL, “Türküstan” media qrupunun rəhbəri:

– Milli Mətbuat Günü münasibətilə Beynəlxalq Forumun Şuşa şəhərində keçirilməsi Azərbaycanın media tarixinə yazılacaq unudulmaz bir hadisə oldu. İlk dəfə idi ki, Azərbaycan mediasının təmsilçiləri belə bir böyük tərkibdə Şuşada cəm olmuşdu. Şuşada ilk beynəlxalq media tədbiri keçirildi. Bu, işğaldan öncə və ya sonra Şuşanın tarixində ilk belə hadisə idi. Şuşa ənənəvi olaraq Azərbaycanın musiqi konservatoriyası, mədəniyyət mərkəzi, mədəniyyət paytaxtı kimi epitetlərlə ifadə olunub.

İşğaldan azad olunandan sonra azad Şuşa artıq siyasi, iqtisadi, mədəni, diplomatik tədbirlərə də evsahibliyi edir. Bu dəfə isə bunların sırasına daha biri media mərkəzi olması da əlavə edildi–Şuşa beynəlxalq media forumuna evsahibliyi etdi. Şuşa, həqiqətən, media üçün çox önəmli, əlverişli bir məkandır. Mediamız üçün Şuşanın dünəni və bugünü önəmli və hüduzsuz informasiya mənbəyidir. Qarabağ xanlığının mərkəzi olmuş, Azərbaycana onlarla dəyərli şəxsiyyətlər bəxş etmiş Şuşanın hər qarışı bir tarixdir, bir mövzudur. Bu gün isə Şuşa qeyrət və qəhrəmanlıq zirvəsidir.

Şübhəsiz, bu forum Şuşa həqiqətlərini bir daha beynəlxalq media müstəvisinə çıxartdı. Şuşada təkə milli mediamızın deyil, eləcə də dünya informasiya məkanının aktual məsələləri müzakirə edildi. Bu məclis jurnalistlərin Şuşaya sevgisinə bir daha dostlarımıza və düşmənlərimizə bəyan etdi. Müzakirə edilən mövzunun bəşəriyyəti isə bu qəhrəman şəhəri beynəlxalq informasiya şəbəkəsinin diqqət mərkəzinə çıxartdı. Beynəlxalq mediada qlobal trendlər və çağdaş çağırışlar dünyaya və beynəlxalq media aləminə Şuşa zirvəsindən bəyan edildi.

Müsahiblərimiz haqlıdırlar: Şuşa Forumu Azərbaycanı beynəlxalq informasiya məkanına sivil və azad media ölkəsi kimi təqdim etdi.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”